

Yadigar ƏSGƏROVA

"Mən həqiqəti deyirəm..."

Firuz Mustafanın
dramaturgiyasında janr axtarışları



Çağdaş dramaturgiyamızın məhsuldar yaradıcılarından biri olan Firuz Mustafə bu sahni modern qanadını təmsil edən aparıcı imzalarından bırdır. Müstafə bu sahni modern qanadını təmsil edən aparıcı imzalarından bırdır. Müstafə bu sahni modern qanadını təmsil edən aparıcı imzalarından bırdır. Müşayi nəslər, edəbi-falsəfi esselər, məqalelər, şeirlər, bedi Əlçəmlərin mülliəf olmasına baxmayaqaraq, onun yaradıcılığının ağırlıq mərkəzi dram janrinin üzümüdür. F.Mustafə müasir dramaturqlarımız arasında avangard forma və üsullara meyli ilə seçilir. Lakin o, en müasir dünya ədəbiyyatı sənətkarlarından bəhərlənməkə yanaşı, klassik milli dram onenənlərimizle də bağlı sənətkarlarından.

F.Mustafanın tüz tutduğu əsas janr na komediya, na de facie yox, tragedik xarakterli dramidir. O, özü bu haqqda yazar: "...dramaturgiya ilə təzə maşqül olağın başlayanda hansısa teatrın və ya hansısa teatrın hansısa rejsisöründən menə komediya yazmaz təklifi gəlseydi, buna təcəbbübələr və bu təklifdən qatılıyılları boyun qaqırdırmış. Axi, men hara, komediya hara?"

Ammma... sən deməcə yazdıqlarımnın bir qismi komediya imiş. Təcəbbübəldür, elə deyilim! Məsələ burasından ki, menim "ciddi" hesab etdiyim əsərlərin bir çoxu tamaşaçı qoyularkən özəli maliyyətinə deyişərək gözlemədiyim halda "komik planda" boy vermişənə başlıdır.

Əsrlərimizdə bizim yaşadığımız hayatda da facie ilə komediya, gülüslər göz yaşları arasında ela bir nəhəng sədd və böyük masafə yoxdur."

XX-XXI əsirlərin dram sahnləndirdi üç əsas dramatik janrin - tragediya, komediya və dramın bir əsərdə vəhdəti, "sintesi", "simbiozu" mütəxəssisler tərəfindən vurğulanırdı. Halbuki, 60-ci illər milli dramaturgiyamızın haqqında Yaşar Qarayev yazardı: "...gülüşə və kaderə görə bu qədər qat janr bölgüsü yalnız dramaturgiyaya maxsusdur. Poeziyada, neerde bəs bölgü olmır..." Dramaturji janrların sərhədləri pozulduqca, janrin plastikiyi, sərt nozəri qanunlara tabeçiliyi azaldaqlıqda tragi-komediya, dram-komediyalar, antikomediyalar, monodramlar və başqa növlər yaranmağa başlıdır.

Əlbəttə ki, 90-ci illərin xoicot hadisələr meydənində sürüşsüz avtobusa banzeyən Azərbaycan gerçekliyini olduğu kimi göstərmək üçün ədəbiyyatın yeni formalarla ehtiyac var idi. Bu ehtiyac həm də senzura qaydalarının deyişip bir zamanda tabii proses olaraq yaranırdı. Nohayat, bu, teatr tamaşaçılarının manevi tələblərinə cavab vermək, onların zövqünə oxşamaq demək idi. Janrlararası integrasiya - dramatik, faciavi və komik elementlərin bir əsərdə sintezi, komedyia onsurü olaraq sarkazmdan faciada istifadə olunması, real və irreal vəsaitlərin qovuşması, mistik, yudurma hadisələr, fantastik sijətlər, fantasmaqorik sohnolarə müraciət mülliəfin ideyəni daha effektli çatdırmaq istəyindən irali geldi.

F.Mustafa avangard dram janrinin xüsusiyyətlərindən müvaffeqiyətə istifadə edir. Avropa ədəbiyyatından qaynaqlanmış absurd teatrının onenənlərini, yeni dramaturji üsul və vasitələri casorotto təcrübədən keçirir. Bu zaman milli dram onenənlərin coxəstlik folkloristik onenənləri, manşayı qadimlara çatan him-cim priyomları, milli xarakter yaratacaq əsərlərə yaddan çıxmır və beləliklə, Sərə və Cərbə medanlıyyətləri sintez olunur. Dramaturq eksperimentlərdən istifadə edərək, tamaşaçının onu anılamayacağından ehtiyat etmir. Lakin o onenənlərin basit eksperiment naməni yazır, cəmiyyətinə mənəvi aşınmanın möhz bu üsullarda ifadə ediləcəyinə inanır. Onun pyeslərinin sarlövhəsi də onenəvi adırdan fərqlidir; "Qəsfə", "Qarışqa təlos", "Adısz", "Dəhliz", "Aylı tabassumü", "Tixac", "Lampa məsəlesi", "Safari"... Bu pyeslərdə hadisələr ekşor hallarda mücərrəd və şəhər yerlərdə baş verir, personajlar zaman və məkan xaricinə çıxır, abstrakt, simvolik adalar daşyanan bəzi ümumişdirilmiş insan obrazları onenən başlıca ideyəsinin ifadəsində müvafiq seçilir.

F.Mustafa avangard onenənlər - E.Ioneskonun, F.Dyurenmannin, D.I.Xarmsın təcrübəsinə xüsusi bilir, onların istifadə etdiyi onenənlərin onenənlərinin bùnun təntə üzünə dahil olur. Onlara onenənlərin müvaffeqiyətə faydalaların. O, hadisələrin baş verdiyi yerləri də, zamanı da şartlaşdırırmakla məhiyyəti on plana çökür və tamaşaçı derhal real həyatda baş verən her hansı olayı xatırlır. O, bilir ki, dramaturqun gerçəklilik onenənləri nə qədər müxtəlif olsalar da, təsvir etdiyi məkan Azərbaycan reallığı, zaman isə bu günümüzdür.

F.Mustafanın dram janrinində yazdığı "Aylı tabassumü", "Şu parisi", "Əqrəb bürü", "Dəhliz", "Tixac", "Oara ulduzlar", "Neytral zona" və başqa pyesləri onenəvi dramlardan fərqlidir. Bəlkə də mülliəf qəsdən onları dram adlandırdı, əsillər təyinatı oxuna-tamaşaçıya, rejissörrəyə həvələ edir. O, pyeslərinin onenənlərinin dram adlandırsı da, janrin daxilində iştir kamik, istərsə da tragik meqamlar istenilən qədardır.

"Dəhliz" dramında faciə elementləri çıxdır, ifaədicili monoologlar bu ovqatı da ha da dərinləşdirir, mülliəfin ırak ağrılarnı, düşüncələrini tamaşaçığa bütün cülpəqlili ilə çatdırır. "Dəhliz" - simvolik keçiddir, bütün məntəqələr yəl buradandır. "Dəhliz" "paradindən" bütün tabaqaların nümayəndələri - qondarın partiya təm-silçiləri, ziyanlılar, siyasi xadimlər, hətta müharibə veteranları da keşib gedir. Bu keçidən cəmiyyətə ayrı-ayrı fərdlər arasındaki konfliktləri situasiyalar üzər çıxır.

Pyesin konflikti kiçik bir yenəməkəna galan müstərilərə yeməkxana işçiləri arasında qurulub. Yeməkxana müdürü Hacı Sergeyin dindarlıq hərədən imam Əlidən getirdiyi "məsələrlər" qurtarır və o, müşərrəflərin sözünü yera salmayaqaraq, onlara içki içməkdən, yalan danışmadan çıkmır. "Dəhliz" da pul qazanmaq xatırına hər cür qanunsuzluq, axlaqsızlıq yəl verilir. Günümüzədən olan saysız-hesabsız "dəhlizlərin" ümumişdirilmiş məkanı olub yuvadakı hadisələr Kamaldan başqa heç kəs etiraz etmir. Kamal keçmiş nişanlısı Pervane ilə görüşündən sonra onun qalbinde riyakarları ifşa etmək, işyan qaldırmaq arzusunu öyrənir, dramatik gərginlik siddətlərinə, Kamalın monoloqu Kefli İskəndəri, dəhlizlərlər isə danabaş kəndindən "ötürənləri" yada salır. "Ötürənlər" da nadanlılıq, şərafzülzül, alçaqlıq, riyakarlığın ifşası sərksənş, "Dəhliz" da isə kontuziyalının dili ilə çatdırılır. Demək, bir əsr keçməsinə baxmayaqaraq, manevi drurumda köklü dayışıklık baş verməyib.

Zəhərin medəni təsir başlığından dəhliz əhli partiyaları əlcək kimi deyişir. Vidian və amali korşalmış, öz nəfəslərinə qəsrinə çevrilmiş bu adamlar toxlundan kütləmiş, hissəyyatlarını itirmişlər. Onlar canlı vətan üçün əsirgəməyən keçmiş döyüncünü görmək istər, ona sözü də olsa minnətdərli etməyi agillarına bəla getirmirlər. Faciə da möhz onda başlıyır ki, döyüncü kimləri qoruduğunu, kimlər üçün ölümle üz-üzə geldiyini anlıyır.

"Dəhliz" dramının müharibənin ağrı ve acılarını çəkib qaydan qəhrəmanı da menen cürüyən camiyetlə qarşı-qarşıya gelir. Həmvətənləri ilə qarşidurma bu qəhrəman üçün düşmənən varuşmaqdan daha acı etməcəvidir: "... Burada, bu dəhlizdə bizim çox qeyrəti kisişimiz ale salınır, çox qızların namusuna toxunulub, çox galinlar təhrif olunub. Vaxtı ilə yoldunda ölümə getmeye hazır olduğum Pervana indi bu dəhlizin qurbanına çevrilir. Menin döyüş dostlarım az qala küçələrdə diliñir, dərmən pulsunu tapa bilmir, amma siz...siz... bu "Dəhliz"de tox pişiklər kimi xumarlanırsınız, ölüm saatınız çatıb, eçət yetişib. İndi hamımız gəbəracaksınız, haminiz. Men neçə vaxtdır düzündür, indi sabrın tükənib, döza bilmiram. Xainrlər! Giller yuxarı!".

"Tixac" dramında hadisələr toyda iştirak eden qadınla kişinin dialoqu üstündə, mukâlibə-xatirələr fonunda baş verir. Toyun sababkarları sahnedə görünürmür, lakin marasimini qeddi, qəhrəmanların dialoqu biza galinlərin bayın görünümürlər. Tərəfənələrin təsəvvür yaradır. Özüldəkləri Txaxdanən ne vaxtsa qurtula bilməyan Kişi ya Qadınдан fərqli olaraq, məhəbbətin gücüne bı txaxı ağıb keçən gəncərləri fərqlidir. Toyu sahiblərinin arasındakı sosial fərqli na qədər böyük olsa da, bu fərqli semimi insan münasibətlərinə güclü çatır. Təmənəyən yeri qurulan ailənin möhkəm olacağına inanır. Çünki gəncərlər meşənşələn, xirdəndə sosial problemlərin fəvqündədirler. Aydırıñ ki, Kişi də ne vaxtsa müasir bəy kimi cədəvə tamış olub, lakin tələyen şansını itib. Heyatın tixaclarından keçərən onlara qalib gəlmək, onların fəvqündən olmaq bacarığı ilə insan yalnız xoşbəxtlik qazanırm, ham də zora, zülmə, naqışlış etiraz edir, xarakterə bərkilik, möhkəmlərin. Mülliñin fikrinca, balkə də insanın heyatləki missiyası elə bundan ibarətdir. Obrazlı desək, tixac - manəə, engəldir. Lakin bu manəə gəncərlər dəha da yaxınlaşdır, alfaç, həris, yirtıcı valideylərdən uzaqlaşdırır, hətta neçə ilər evvel txaxdanən qurtula bilməyan qadının kişişinin birfəşəcəyinə də ümidi yaranır.

Fəlsəfi düşüncə tərzi müasir dramaturji əsərlərin ideya başlanğıcında durur. Təsادuf idiy ki, absurd teatrın ortaya çıxmadasında XIX əsrin filosofu S.Kyerkegorun yaradıcılığının böyük təsiri olub. Ekzistensial təfəkkürün formalarından biri olan absurdizm müxtəlif dramaturji janrları üzvi sərətdə özündə birləşdirməkla yanaşı, incasənatın başqa sahələrinə aid elementləri teatra daxil edir. Pantomima, xor, sirk, kino, musiqili şou və b. elementlərin sintezi yəni estetik məyərlərinə asasını laşkıf edir, müasir insan problemlərini modern əsərlərə ifadə etməyə şərait yaratır. Teatr tənqidçisi Q.Dotsenko absurdizm ham əslubi, ham da teksəlojii kateqoriya kimi arşadırıraq dil strukturu ilə əlaqədən görür.

İnsanlığın manevi tənzəllül, zamanın ziddiyətləri, ağır, gərgin heyat tərzi, galacayaq ümudsızlıq ekzistensial ovqatlı, absurd mezmunu əsərlərin yaranmasına təsadüf olmadığını göstərir. F.Mustafanın personajları da yəşadığı mühiitlə konfliktlədə olun, çare yolu tapmasalar belə daimın bawnıxarları, həqiqət uğrunda çarpışan "don-kixollardır".

"Ağılı adam" əsərinin mülliñi grotesk kimi təqdim edir. Əslində, "ağılı" adı kinaya xarakter daşıyır. Əsas personaj - jurnalist delikanlaya gələrək səhərətinin pişəşmasından, son vaxtlar özündə qırıbeliklər hiss etməsindən şikayətlenir. O, bura avradını öldürdükdən sonra gəldiyini bildirir. Jurnalının psixoloji problemlərini, şüuraltı düşüncələrinin gediniyi izledikcə müxtəlif içimləyi zümrərlərin eyecər münə-sibətlərinin olduğunu söylər. Hadisələrin carəyini wa üç naşer xəstənin paralel mükalimələrinə cəmiyyətdə kimin sağlam, kimin xəstə olmasına xüsusi sarkazmla üzə çıxarıır. F.Dyurenmatin "Fiziklər" əsərindəki üç "dəli" yada düşür.

F.Mustafanın təqdim etdiyi olay - özüne yer tapa bilməyən adamın iżtibrələri, psixoloji sərtşənləri cəmiyyətin xəstə üzünü açıb göstərir. Xəstələrdən biri cəmiyyətin tənqidinə yönələn monologla mövcud duruma qarşı etirazını bəle

bildirir : "Bütün cəmiyyət dəldir. Göründüyü hasarın o üzündəkələr de dəldir. Onların heç bir gördüyü olduğunu kimi dansla bilmir (şəsinin tonu get-geda artır). Onların heç biri olduğunu kimi görürmür. Onların heç biri üreyindən keçmişimiyət deye bilmir... Namusuza toxumular - susursunuz, üzünüzə təpələyər - gülüşünüz, var-dövlətinizi tələyər - yalanınızın, kureynizi təpələyər - ağlaysınız, qeyrəntinizi sataşır - hindlaysınız. Aşmaq siz özünüsünüz, siz, siz, siz... Vozife sahiblərinin qarşısında alçalırsınız, yalançı natiglərə ol eçərsiniz... Mon haqqında deyirsiniz... Piyedeki irələhadisələr, ifadələr reməkələr, söz-sözələr, mənşiqələr dialoqlar üçüncü xəstənin dedikdəri göstərmək işinə xidmət edir.

F.Mustafa ikipərdə "Qafas" komik drammında iki fərqli yann birleşdirir. Janrlar sintezi onların transformasiyasına, drammın komedyi keyfiyyəti almamasına, komedyianın drama xüsusiyyətinə əsaslanmasına əsir. Ciddi dram və komedyi elementləri bir-biri tərəfindən - yalanınızın, kureynizi zenginləşdirir, ona yəni uslu məziyətlər qazandır, ideya-badi fon da rəngarəng, polifonik ya cəlbədi olur .

Zooparkda ezop dildəndə dələndə insanlar əlxaslılıq, riyakarlıq allegorik үsüllərlə ifşa edilir. Əsərdə insanlara heyvanlar arasında fərq azdır, insan zümərindən olan direktör, xidməçi, təlimçi getdikcə heyvanlaş, hətta bundan memnuniyət durlar. Bu proseslərin altında müasir dünyada da, bızmış cəmiyyətində də cəngallik qanunları ilə yaşayan tipik çoxnövli, müfəttişləri, qoluzluların tanınmış qədər çatıq deyil. İş o yəri çatır ki, qafasda olanların insan cəmiyyəti, yoxsa heyvan sürüsü olması sual işarəsi altında qılır. Şüürülər toplumunun özlərini udymra qanunları, qadagħalarla bıxvolasına, azadlıq, insanı hissələri ilərək hevyanaya çevriləmisi onlar üzünə dənə əlverisi və rahatlıdır. Çəviliyənə hadisəsi şəxsiyyətin degradasiyasını vürgulayan adət-bədi priyom kimi sarkazmın yüksək həddini göstərir. Kültəvi həşərətə, hevyanlaşma ekzisitləri təfəkkürün mühsuludur, ənsanlığın iflasının bədi tacəssümüdür. Beləliklə, dünyə adəbiyyatında XX əsrin avvallarında üzə çıxan ifadə əsərləri Azərbaycanda 90-ci illərin sosial mühiti əraflında reallaşmaq imkanı qazanır.

Mülliñin fars adəlindər "Oxşarın nağıl-təmənəsə" teatr əsərən ilə karnavalçıların anənləri, hadisələrin maskarad seyyivəsində təqdim əsərlər yer alır. Zamanı wa məkan anlaysıclarının iddiyi bir müstəvilde, bir saray çıxışlarının, xalqa hökmərən münasibətlərinə izleyir. Məzəhəbə rütbələr insanları deyisişir, rütbələr ansamblını ise gözəgörünməz bir qüvvə idarə edir. Quraşdırılmış hərəkətlər, minkə və işlərərlə dənəşləşir, şəxsiyyətdən məhrum surətlər topluslu - pyesin bütün bi bi hadisələr dəqiqi xəyənti yuvusuna olan saray heyatının təmənəsə. Hökmərən, onun oxşarının, sərkəndərin və vezirin iddiyi bi dövlət aparatında hər şey tacavüzkirliyi və yırılıqlı tabedir. Hadisələrə zahirən qulluqçu nəzəret edir, veziyətə də müdaxilə edən hələlikər. Lakin bir qədər sonra qulluqçunu da başqalarının aqibəti gözləyir. Hökmərən onun Oxşarı, dəha sonra isə Oxşarının Oxşarı avşaz edir. Burda adlar da şərtlərənəqədən sarakzam yüklək, surətlərin nitqləri de. Uydurma pafosla müraciətlər, mətnləri ifadələr, çıxmənlər, eyhəmlər, səhərbəllər, cəfəng şeirlər yazardılar, yalandan müharibəyə gedən əşqərlər... Bu saray dünyasında hər şey saxta yalandır.

Satirik fars janrındır təqdim olunan maskaradda bütün personajların zahiri ciddiyyətinin arkasında güzil istehzə və ironik gülös dayanır. Əsər bütövlükde həkimiyət ehtirasının, insan xəbisiliyinin, aqzöyüyən umumiləşmiş metaforasıdır.

F.Mustafanın "Adısi" dramı xəstə, 1al bir oğlani - Adısi çırın cəmiyyətin müqayisədən təqdim edir. Baş evinin sahibi qızını sevdiyi gündən ayıraq ibil-Bibil adlı zəmənə adəmənin vermek istəyir. Səbəbi də budur ki, keçmiş işsanının atası şər atılaraq işdən uzaqlaşdırıldı. Ibilin qızı yeni adaxlı kimi seçiləməsi onun atası şər atılaraq işdən uzaqlaşdırıldı. Ibilin qızı yeni adaxlı kimi seçiləməsi onun

vəzifəli, pulu olması ilə bağlıdır. Qonşu Texanın oğlu olan Aidsiz qızı vurulub, onun məhabəti qızın təkəcə gəzəlliyyəti xoş, həm də mənəvi təmizliyinə yönəlib. Lakin hadisələrin gedisiindən malum olur ki, qız özü də Texanın qızıdır. Aidsiz sevdiyi qızın atabır, anadan ayrı bacısı olduğunu bilmir. Bəlkə də onu qızza doğru çəkən de bu doğmalar hissidi. Nə vaxtsa bağıñ sabahisi bələ bağıñ arasında yaşanan macəra nəticəsində dünyaya golmıs qızçıqız, többi k. e. stətasını tanır. Lal-kar doğulan Aidsiz bu mühüdü yeganə xoşbəxt insandır, o, ətrafındakı gəzəlliyyət görür, amma İrancı səhbətləri eşitmır. Odur ki, insanların cəkmişlərindən, manasız müqənşilərdən azaddır. Simvolik obraz kimi atrafdaşı insanlar üçün bir nübüvvet olan Aidsiz özünün zəngən sadəliyi, többiliyi ilə tamaşaçının sevimiliyini cəvirlir. O, şəffafdır, hətta "çəkisiz" dir, lakin müasir cəmiyyətdə belə sadələşvirlər, tamıflar, avamları yoxdur.

Onun tam əksi olan İbil zahirən sağlam olsa da, onun yeganə ideali vəzifə və puldur. Hadisələrin gedisi İbilin və Aidsizin qeyri-barəbar konflikti prosesində kəskinləşərkən kinolimanına seviyyesine çatır. Aidsiz finalda hələk olsa da, öz şərəfi, mənəvi uğralı ilə rəqibi üzündən qaləbə çalır.

"Müqəvvə" monodramında hayatından beznəş qadın manekeni eva getirərək guya onuna təşkilik tapmaq istəyir. Tamaşa boyu Qadın vuruxur, kiqik intermediyalarla keçmiş heyatını yada salır. Telefon söhbetləri ve televiziyya görüntülərinə münasibəli, qapı zəngləri bəlli priyom kimi bize qadının hayat fəlsəfəsini anlıdır. Hətta səhnələrin birində o, meydən camaatına üz tutaraq manekeni "danışdırır". "...Budur, pancerden baxıram. Onların hamısı müqəvvaya, manekena, yanı sənən oşçayı, Yox, san onları oxunca baxanda dəha canlı, dəha yaşarı görürürsən. San canlısan, onlar müqəvvə.." Monoloqun davamı dəha da əsaslıdır, sərəx qadının itthamı şüursuz şəkildə vuruxur kütüleyə ssəslənir: "Siz azadlıq tələb edirsiniz? Siz pul tələb edirsiniz? Elə deyilim! Axi, azadlıqla pul bir yerde, bir arada ola biləm!" ...Pulun kələsina qərvilən azad ola bilərmi?"

Bir aktyorun oyunu üstündə qurulan monodramda süjet xətti, hadisələrin inkişafı biri otığın içinde işlənir. Qadının çıxışlarındakı atmacalar, replikalar, rişxənd, kaskin tənqid, əllə salmaq usulları və s. satirik elementlər onun sarbstən düşünsəsi, hüdudluş taxəyyülli ilə həməhangindir. Belələri özünü doladılgan dənizçili, qızılışmayan cəhətlərini da yaxşı bilir. Rənglənmış, buguləmənləşmiş cəmiyyətdən fərqli olaraq, qadın olduğunu kimidir, o, maskasız, kamuflyajsız da rahat kegirin. 90-ci illar ərafləsindəki "meydan" camaatının sərəx qadın vəsaitləri təngid olurduları satırı əslimi kimi təsdir. Cəmiyyətin sərəx qadın da var. müqəvvaya tədricin insana cəvirlir; maddi manənfətindən görə şəxsiyyətinin itirən insanlar isə kütləyə tabe olaraq simasız variqlılara cəvirlirler.

F.Mustafa cəmiyyət-fərd konfliktini "Qara qutu" dramında davam və inkişaf etdirir. Təyyara qazasından sonra beyni başqasının bədənindən köçürülen Mikayıl-Mixailın qazadan sonrakı veziyəti, ailəsinə qayidianдан sonra çətliyik, anlaşılmazlıqla qarşılıqla qarşılıqla çox acınacaqdır... Qəhrəman öz beyni yaddaşı ilə Yasəmənen yanına gelir, sonra isə yeni fizioloji görkəmənin görə Jasminla görüşür, lakin qadınların heç biri onu anlamaq istəmir. Psixi sarsıntı keçmiş, müraciəkən tibbi amilyatı, fizioloji dayışılıyya məruz qalmış. Kişi daha ağır üzüntü ilə qarşışır - onu heç kim tanır. Cəmiyyətdə ona yoxdur. Əgər doğmaların sənəti tanınırsa, başqların necə tanıyacaqdır? Mixail əsərdə Mikayıl kimi tanınsa da, müellif onu ümumiyyətlişmiş Kişi obrazı kimi təqdim edir. Əslinə, Yasəmənla Jasmin, Mikayıl ilə Mixail da eyni adlar, eyni insanlardır. Müellif bələdən kəskinlər eyni ifadələrlə, tutuqşu kimi danışdır, onlar özlərini eyni cür aparr, eyni hərəkətlər edirlər. Burada rəqs, döyüş kimi elementlərdən də bol-bol istifadə olunur, bədii əsərlər vəziyyəti şərti olaraq qeyri-ciddi, qeyri-real həddə qaldırır. Şərti olaraq müxtəlif variantlarda adlılarından personajlar da, hadisələrin ardıcılılığı zamanı və məkanı da abstraktlaşdırır. Bu şərait Kişinin

tənhalığını dəha təsirli şəkildə ifadə edir. O, intiharı üstün tutur. Sonda Ərəstu təyyarənin qara qutusunu tətip eləvə edir ki, "Bax, təkəcə bu qutunu təpdim...". Cənubda cənubda qutulardan öyrənilməz olur...

"Qara qutu" biza çox şəyərlər idarə, o, cəmiyyətdə tek qalan insanın faciəsi, yalnızlılığı, tənhalığının simvoludur. Son elmi-texnik tərəqqini göstərmək üçün yazarlar her hansı elm keşfi badilşəndirərək oxucuya惆dırmaq istəvrələr. İnsan beyninin köçürülməsi belə əmsaliyyatlardandır. Lakin bizcə, müellif bu fantastik məqamı vasitəsilə müasir insanın faciesini, mənəvi izlərələrimizi, psixoloji güzilər cözməyə çalışır.

Bir-bir nezərdən keçirdiyimiz pyesi (elecə də digər pyesləri) göstərir ki, F.Mustafanın dramaturgiyası intellektual seviyyəsi, fəlsəfi yanğınmazı ilə seçilir. Bundan oxşə edən bəzəi tənqidələr onun öz mövzuların və teatral priyomlarının hansısa dramaturqlardan, yazardan etibar etdiyi qənaəətləndirdilərlər. Əslinə, bürda qaribe heç nə yoxdur. Dünyanın nə düßündüyü və nəcə düßündüyü ilə məraqlanmayan neccə intellektual olub bilər? Məhz bu məraqə hesabına F.Mustafanın dramaturji fealiyyəti daimi inkişafadır, o, pyesend-pyesə dayır, janı, məzmun, ıslub və formaca tekmiləşməyə çalışır. Düşünürük ki, geniş potensial imkənlərə malik dramaturqdan yox, aktual əsərlər goziaməye dayar.



*Şəhərin inkişafı
məzmun, ıslub
və formaca
tekmiləşməyə
alışmışdır.
Düşünürük ki,
geniş potensial
imkənlərə malik
dramaturqdan
yox, aktual
əsərlər goziaməye
dayar.*

OXULARIN NƏZƏRİNƏ!

2015-ci İL ÜÇÜN

“AZƏRBAYCAN”[®]

jurnalına abunə yazılışı davam edir.

“AZƏRBAYCAN”[®]

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.

İNDEKS: 76300